

Ə.Əliyev adına AzDHTİ-nin stomatologiya və üz-çənə cərrahiyəsi kafedrasının
professoru, tibb üzrə elmlər doktoru Mahir Məmməd oğlu Əliyevin

dərc olunmuş elmi və tədris metodik işlərinin

S İ Y A H I S I

№	Elmi işin adı	Elmi işin növü	Nəşriyyat, jurnal və s.	Elmi işin həcmi	Həmmüəlliflər
1	Diaqnostika kliniçeskix form krasnoqo ploskoqo lişəə slizistoy oboloçki polosti rta.	tezis	Tez.dokl. Turkmen.med.instituta. Aşxabad, 1984, c.100	1	D.J.Əzizov
2	Refleksoterapiə xroniçeskoqo reüidiviruöheqo aftoznoqo stomatotita i krasnoqo ploskoqo lişəə.	məqalə	Stomatoloqiə. 1985, N2, c.22-23	2	Q.V.Bançenko, S.Q.Kuklin, İ.M.Rabinoviç
3	Kliniçeskaə i laboratornaə xarakteristika razliçnix form krasnoqo ploskoqo lişəə slizistoy oboloçki polosti rta.	məqalə	Azmedjurnal, 1985, N7 c.22-26	5	E.A.Zemskəə
4	O znaçenii differenziialğnoy diaqnostiki razliçnix form krasnoqo ploskoqo lişəə slizistoy oboloçki polosti rta.	əlyazma	M.1985, 7 s.-Deponirovana vo VNIİMİ, ND-9539; MRJ, r.XII, 1985, N9, publ.1317.	7	M.M.Valetnaə, O.F.Filonenko, V.Q.Qaraqaş, L.E.Popova
5	Osobennosti kliniçeskix proəvleniy krasnoqo ploskoqo lişəə slizistoy oboloçki polosti rta v zavisimosti ot lokalizaüii.	əlyazma	M., 1985, 4s. -Deponirovana vo VNIİMİ, ND-9723; MRJ, r.XIII, N11, publ.1390.	4	V.İ.Lukaşina
6	Gksperimentalğno-kliniçeskie aspektı	məqalə	V kN.: "Bolezni parodonta i slizistoy oboloçki polosti	5	N.V.Terexova,

	patoloqii slizistoy oboloçki polosti rta.		rta". M., 1985, s.119-123.		O.F.Filonenko, İ.M.Rabinoviç
7	Klinika i differenziälğnäe diaqnostika qlandulärnoy formı aftoznoqo stomatita.	məqalə	"Zdravooxr. Turkmenistana, 1984, N8, s.5-7.	3	İ.M.Rabinoviç, Q.V.Bançenko.
8	Morfoloqiçeskie aspektı krasnoqo ploskoqo lişae slizistoy oboloçki polosti rta.	tezis	Tez.dokl. II svezda stomatoloqov Uzbekistana, Taşkent, 1986, s.32-35 .	4	Q.V.Bançenko, A.S.Qriqorğän, N.V.Terexova.
9	Prinüipı terapii krasnoqo ploskoqo lişae slizistoy oboloçki polosti rta.	tezis	"Profilaktika stomatoloqiçeskix zabolevaniy", Duşanbe, 1986, s.136-138.	3	Q.V.Bançenko, N.V.Terexova.
10	Opıt izuçeniä morfoqeneza krasnoqo ploskoqo lişae slizistoy oboloçki rta.	tezis	V kn.: I svezda stomatoloqov Turkmenistana, Aşxabad, 1986, s.26-27.	2	Q.V.Bançenko, N.V.Terexova, Z.P.Antipova.
11	Kliniko-morfoloqiçeskie i immunoloqiçeskie aspektı krasnoqo ploskoqo lişae, diaqostika i prinüipı leçeniä.	<i>Əlyazma</i>	Avtoref. ... kand.med.nauk. M., 1986. – 22 s.	22	-
12	Sostönie mestnix zahitnix faktorov u bolğnix krasnim ploskim lişaem slizistoy oboloçki polosti rta i ix kliniçeskoe znaçenie.	məqalə	Stomatoloqiä, 1987, t.66, N4, s.10-13.	4	V.V.Xazanova, E.A.Zemskaä, A.N.Balaşov.
13	Opıt kompleksnoqo leçeniä krasnoqo ploskoqo lişae slizistoy oboloçki polosti rta.	tezis	Materialı II svezda stomatoloqov Zakavkazğä, Tbilisi, 1988, s.153-155.	3	-
14	Kliniçeskaä xarakteristika ximiçeskix ojoqov slizistoy oboloçki polosti rta.	tezis	V kn.: Materialı I svezda stomatoloqov i zubnix vraçey Azerbaydjana, Baku, 1989, - c.78-79.	2	-
15	Stomatoloqiçeskiy status raboçix Bakkojobğedineniä Minleqproma Azerbaydjanskoy SSR.	tezis	V kn.: Materialı I svezda stomatoloqov i zubnix vraçey Azerbaydjana, Baku, 1989, s.73-76.	4	O.R.Mamedov, R.N.Soltanov
16	K voprosu leçeniä krasnoqo ploskoqo lişae slizistoy oboloçki polosti rta.	məqalə	Azmedjurnal, 1989, N5, s.46-49.	4	-
17	Soçetannie porajeniä slizistoy oboloçki polosti rta i koji.	<i>dərs vəsaiți</i>	Baku. "Maarif", 1989, - 148 c.	148	Q.V.Bançenko, S.S.Krəjeva.

18	Osobnosti teçeniä krasnoço ploskoço lişæ slizistoy oboloçki polosti rta u bolğnıx zabolevaniämi parodonta.	məqalə	V kn.: Zabolevaniä parodonta, gpidemioloqiä, klinika i leçenie. Trudı AMU im. N.Narimanova. Baku, 1989, s.30-35	6	Q.V.Bançenko
19	Opıt primeneniä sopoçnoy qräzi pri leçenii vospalitelğnıx zabolevaniy parodonta u liü qipertoniçeskoy boleznğö.	məqalə	Azmedjurnal, 1990, N4, s.62-63.	2	O.R.Mamedov, R.N.Soltanov, S.Q.Babirova.
20	Stomatoloqiçeskiy status bolğnıx s ostrimi otravleniämi.	tezis	Materialı I Vsesoöznoy konferenüii po kliniçeskoy toksikoloqii, Baku, 1991, s.72-73.	2	-
21	Leçenie ximiçeskix ojoqov slizistoy oboloçki polosti rta pennımi preparatami.	tezis	Materialı I Vsesoöznoy konferenüii po kliniçeskoy toksikoloqii, 1991, s.154-155.	2	-
22	Rasprostranennostğ stomatoloqiçes-kix zabolevaniy sredi raboçix kojnoço proizvodstva.	məqalə	Azmedjurnal, 1992, N3-4, c.75-77.	3	R.N.Soltanov
23	The cliniko-morphological features of chemical lesions of the mouth caviti mucous membrane.	tezis	In "Theoretical and practical problems of medicine", Baku, 1992, p.10-12.	3	-
24	Travmatik periodontitlärin müalicə taktikası.	tezis	«Cərrahiyyədə irinli iltihabi proseslärin aktual məsələləri», Bakı, 1993, səh.41-42.	2	-
25	Ağız boşluğunun kimyəvi yanıqları zamanı fəsadlaşmaların profilaktikası.	tezis	«Cərrahiyyədə irinli proseslärin aktual məsələləri», Bakı, 1993, səh. 42-43.	2	O.S.Seyidbəyov
26	Parodontit və stomatitlər zamanı iridodiyagnostikanın tətbiqi.	tezis	«Cərrahiyyədə irinli proseslärin aktual məsələləri», Bakı, 1993, səh.44-45.	2	R.F.Təhməzov
27	Parodontun və ağız selik qişası xəstəlikləri zamanı alternativ müayinə metodlarının tətbiqi.	tezis	«Tibbi diaqnostikanın aktual məsələləri», Bakı, 1993. s.111-112.	2	R.F.Təhməzov, O.S.Seyidbəyov
28	İltihabi proseslärin aşkar edilməsində aurikulodiyagnostikanın tətbiqi.	tezis	«Cərrahiyyədə irinli iltihabi proseslärin aktual məsələləri», Bakı, 1993, səh.94-95	2	R.F.Təhməzov, R.E.Əmirəliyev
29	The treatment tactics of acute lesions of the mucous membrane mouth caviti.	tezis	In "Theoretical and practical problems of medicine", Baku, 1994, p.20.	1	-

30	Effectiveness the local therapy of toxic lesions on the mucous membrane mouth cavity in complex with hyperbaric oxygenation.	tezis	In "Theoretical and practical problems of medicine", Baku, 1994, p.21-22.	2	-
31	The diagnostics with alternative methods the pathological condition of immunological system.	tezis	In "Theoretical and practical problems of medicine", Baku, 1994, p.150.	1	R.F.Təhməzov, R.E.Əmirəliyev
32	Ağız selik qişası kəskin medikamentoz zəhərlənmələr zamanı.	tezis	"Teoretikəskie i praktiçeskie problemı mediüini", Bakı, 1994, səh.107-108.	2	-
33	Dəm qazı ilə zəhərlənmənin ağız selik qişasında təzahürü.	tezis	«Teoretikəskie i praktiçeskie problemı mediüini», Bakı, 1994, səh.108-109.	2	-
34	Xroniki böyrək çatışmazlığı olan xəstələrdə paradontun vəziyyəti.	tezis	«Teoretikəskie i praktiçeskie problemı mediüini», Bakı, 1995, səh.78-79.	2	R.M.Qarayev
35	Ağız selik qişası toksiki zədələnmələrinin yaş aspekti.	tezis	«Teoretikəskie i praktiçeskie problemı mediüini», Bakı, 1995, səh.79-80.	2	-
36	Ağız selik qişasında kimyəvi zədələnmələrin əsas klinik əlamətləri.	metodik tövsiyyə	Metodik tövsiyyələr., Bakı, 1995. - 11 səh.	11	E.E.Qorin, O.S.Seyidbəyov
37	Sindromların ağız boşluğunda təzahürü.	metodik vəsait	Metodik vəsait. Bakı, 1995, 11 səh.	11	O.S.Seyidbəyov, R.Q.Əliyeva, C.M.Səmədov, T.M.Hənifəyev, H.Ə.Əsədov
38	Parodontitlərin kompleks müalicəsində indovazin helinin tətbiqi	məqalə	Sovr.problemı zdravooxraneniə naseleniə. Baku, 1996 s.224-227	4	Q.R.Rasulova, R.F.Taxmazov
39	Kəskin zəhərlənmələrin klinik stomatoloji aspektləri.	məqalə	«Sağlamlıq», 1996, №8, səh.31-34.	4	-
40	Sostoənie qumoralğnoqo immuniteta pri ximiçeskix ojoqax slizistoy oboloçki polosti rta.	məqalə	Azmedjurnal, 1996, N12, s.16-18	3	O.S.Seidbekov, L.M.Axmedova
41	Morfoloqiçeskie aspektı porajeniy slizistoy oboloçki polosti rta pri ostrıx otravleniəx.	məqalə	V kn.: Sovremenn. dostijenıə mediüinskoy nauki i praktiçeskoqo zdravooxraneniə. Baku, 1997. s.84-85.	2	-

42	Sostoənie qumoralğnoqo immuniteta pri ostrom medikamentoznom i inqaləüionnom otravleniəx.	məqalə	«Sağlamlıq», 1997. №1, s.25-28	4	O.S.Seidbekov, L.M.Axmedova
43	Osobennosti funküionalğnoqo sostoənie peçeni i katobolizm sıvorotoçnıx immunoqlobulinov u bolğnıx s ximiçeskimi ojoqami slizistoy oboloçki polosti rta.	məqalə	«Sağlamlıq», 1997. №6, s.6-9	4	L.M.Axmedova
44	Noviy podxod k voprosam diaqnostiki i leçeniə v stomatoloqiçeskoj praktike.	tezis	V kn.: “Materialnauçno-prakt. konf. posv. k 100-letio M.Gfendieva”. Baku, 1997, s.158-159	2	F.Q.Axmedov, R.F.Taxmazov, Q.D.Mextieva
45	Ağız selik qişasının zədəlmələri ilə müşayət olunan kəskin zəhərlənmələr zamanı müayinə taktikası.	tezis	M.M.Əfəndiyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfr. mater., Bakı, 1997, s.160-161.	2	-
46	Sravnitelğnaə xarakteristika funküionalğnoqo sostoənie peçeni u bolğnıx ostrımı otravleniəmi.	məqalə	V. kn.: “Mater. Nauçno-prakt.konf. posv. 75-letio Z.A.Alievoy”. Baku, 1998, s.9-12.	4	L.M.Axmedova
47	Ağız selik qişası xoralarının müayinə və müalicə taktikası.	məqalə	Akademik Z.Ə.Əliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 1998, səh.181-184	4	F.H.Əhmədov, R.F.Təhməzov
48	Xroniki kolit və enterit zamanı ağız selik qişası xəstəliklərinin diaqnostikası və müalicəsinə dair.	Məqalə	V kn.: Dostijeniə mediüinskoy nauki i praktiçeskoqo zdravooxraneniə Azerbaydjana. Baku, 1998, s.226-227	2	F.H.Əhmədov
49	Kliniko-immunoloqiçeskaə xarakteristika ostrıx otravleniy s porajeniem slizistoy oboloçki polosti rta.	tezis	V kn.: “Mater. Mejdunarodnoy n. prakt. konf. “Novie texnologii v stomatologii”. Moskva, 1998, s.188-189.	2	O.S.Seidbekov
50	Osobennosti primeneniə vitamına S pri patolojiəx slizistoy oboloçki polosti rta u bolğnıx s rezeküiey jeludka.	məqalə	«Sağlamlıq», B., 1998, N3, s.51.	1	A.B.Baxşəliyev, F.H.Əhmədov, G.D.Mehdiyeva
51	Aktivnostğ HF i LDQ pri ostrıx otravleniəx.	məqalə	«Sağlamlıq», 1998, №4, s.34-37.	4	Z.M.Quliyeva
52	Ağız selik qişasının patoloji prosesləri	tezis	«Patoloji proseslər və onların korreksiya üsulları»,	2	-

	ilə müşayiət olunan kəskin zəhərlənmələrin kompleks müalicə prinsipləri.		Bakı., 1998, səh.81-82.		
53	Alternative methods of diagnostics in stomatologic practice.	tezis	4 th Congress of the Balkan Stomatological Society. Proceeding of BaSS-99. Istanbul, 1999, r.324.	1	-
54	Stomatolojipraktikadaaminokapronturşusununtətbıqı.	tezis	«Allerqologiya, immunologiyavəimmunoreabilitasiyaüzrəAzərbaycanınMillikonqresininmaterialları». Bakı, 1999, səh. 94-95.	2	-
55	Mesniyimmunitetpriotravleniəx.	tezis	Vjurn.: "International Journal on Immunorehabitation", 1999, №12, p.136.	1	-
56	Vzaimosvəzğ patoloqii orqanov polostirta s funküionalğnımı izmeneniəmi vnutrennix orqanov.	məqalə	V kn.: «Dostijeniə mediüinskoj nauki i praktičeskoqo zdravooxraneniə Azerbaydjana», çastğ I, Baku, 1999, s.199-201.	3	F.Y.Quliyev, R.F.Təhməzov
57	«Ağız boşluğunun selikli qişasının kimyəvi yanıqlarının müalicə üsulu».	Patent	Patent Ş 990105 (Ərizə № 96/000858, ilkinlik tarixi 21.05.96., 05.07.1999 il tarixdə Dövlət reyestrində qeyd olunub).		-
58	Sootnoşeniə immunoqlobulinov i lizoüima v krovı i v slöne u bolğnix s ostrımı otravleniəmi.	tezis	Vjurnale: "International Journal on Immunorehabitation", 1999, N14, p.54.	1	L.M.Axmedova
59	Stomatoloqiçeskie aspektı kliniçeskoj toksikoloqii.	tezis	Materialı Mejdunarodnoqo gkoloqiçeskoqo simpoziuma "Perspektivnie informaiionnie texnoloqii i problemı upravleniə riskami na poroqe novoqo tısəçaletiə", Sankt-Peterburq, 2000, str.296-297.	2	T.M.Aliev
60	Mestnaə i obhaə rezistentnostğ orqanizma pri ostrıx otravleniəx.	tezis	Trudı VI svezda Stomatoloqiçeskoj Assoiiaüii Rossii. M.,2000, s.259-261.	3	-
61	İmmunoloqiçeskaə reaktivnostğ slömi i krovı u bolğnix əzvennim stomatitom.	tezis	"Allerqoloqiə i immunoloqiə", 2000, t.1, №2, s.140.	1	L.M.Əhmədova, F.Y.Quliyev
62	Apoptoz kak morfoloqiçeskiy kriteriy oüenki stepeni porajeniə slizistoy oboloçki polostı rta i leykoüitov periferiçeskoj krovı u bolğnix s	məqalə	"Materialı II Mejdunarodnoqo kongressa stomatoloqov" Tbilisi, 2000 – s.7-10.	4	Z.M.Quliyeva, L.M.Əhmədova

	əzvennim stomatitom.				
63	Zahitnie belki sıvorotki krovi i slöni u bolğnix ostrimi otravleniämi.	məqalə	"Dostijeniä mediüinskoy nauki i praktičeskoqo zdravooxraneniä Azerbaydjana", Baku, 2000, tom III, c.316-322.	7	L.M.Əhmədova, F.Y.Quliyev
64	Toksičeskoe vozdeystvie materialov zubnix protezov na tkani polosti rta.	məqalə	«Dostijeniä mediüinskoy nauki i praktičeskoqo zdravooxraneniä Azerbaydjana», Baku, 2000, t. III, s.286-289.	4	F.Y.Quliyev, O.S.Seyidbəyov
65	Rolğ diaqnostiki sostoəniä qomeostaza v klinike patolojiy slizistoy oboloçki polosti rta.	tezis	"Stomatolojiä na poroqe tretğeqo tısəçaletiä", M., 2001, s.125-126.	2	F.Y.Quliyev
66	Bolğšie qranulərnie limfoüiti ili naturalğnie killeri v materiale soskoba slizistoy oboloçki polosti rta pri stomatitax.	tezis	VII Mejdunarodnyy kongress «Allerqiä, immunolojiä i qlobalğnaə setğ: vzqləd v novoe tısəçeletie». Nğö-York, SŞA. Vjurn.: «International Journal on Immunorehabilitation», 2001, v.3, , №1, p.161.	1	L.M.Əhmədova, F.Y.Quliyev
67	Ağız selikli qişa xəstəliklərinin diaqnostikası zamanı yol verilən səhvlər.	məqalə	«Dostijeniä mediüinskoy nauki i praktičeskoqo zdravooxraneniä Azerbaydjana», Baku, 2001, I tom, s.165-167.	3	L.X.Quliyeva, F.Y.Quliyev
68	Ağız selik qişa xəstəliklərinin müayinə və müalicə prinsipləri.	metodik vəsait	Metodik vəsait. Bakı, 2001. – 19 səh.	19	O.S.Seyidbəyov, L.X.Quliyeva, M.İ.İsmayılov
69	Obhiy belok i naçalo immunnoqo otveta u bolğnix ximiçeskimi i medikamentoznımi otravleniämi.	tezis	Materialı IV sçezda immunoloqov i allerqoloqov SNQ. Moskva, 2001. J. «Allerqolojiä i immunolojiä», 2001, tom 2, №2, s.149.	1	L.M.Axmedovoy, Z.M.Kulievoy, M.İ.İsmailovım, L.X.KulievoyıL.F. Lınəvoy
70	Çoxformalı ekssudativ eritemanın ağız selik qişasında təzahür xüsusiyyətləri.	məqalə	«Dostijeniä mediüinskoy nauki i praktičeskoqo zdravooxraneniä Azeraydjana», Baku, 2001, II tom, s.301-303.	3	L.X.Quliyeva, R.T.Hənifəyev
71	Kəskin zəhərlənmələr zamanı ağız selik qişası xəstəliklərinin müalicə və profilaktika prinsipləri.	məqalə	«Dostijeniä mediüinskoy nauki i praktičeskoqo zdravooxraneniä Azerbaydjana», Baku, 2001, II tom, s.312-313.	2	A.S.Maqsudov
72	Primenenie iridodiagnostiki v	tezis	Ü.S.Musabəyovanın 100 illik yubileyinə həsr edilmiş	3	R.F.Təhməzov,

	stomatoloqiçeskoj praktike.		konfransın məcmuəsi, Bakı, 2002, səh. 116-118.		U.Z.Quliyeva
73	Sravnitelğny opıt kliniçeskoqo primeneniə protivogribkovıx preparatov funqikon i mikazol pri leçenii zabolevaniy slizistoy oboloçki polosti rta soprovojdəöhixsə qribkovım disbakteriozom.	məqalə	«Dostijenıə mediüinskoy nauki i praktiçeskoqo zdravooxraneniə Azerbaydjana», Bakı, 2002, I tom, s.111-113.	3	F.H.Əhmədov, L.X.Quliyeva
74	Proqnozirovaniə progressirovaniə xroniçeskoqo proüessa u bolğnıx əzvenım stomatitom po dannım immunoloqiçeskix i üitomorfoloqiçeskix pokazateley.	tezis	Materialı Vsemirnoqo kongressa po kliniçeskoj i immunnoy patologii. Singapur, 2002. “InternationalJournalonImmunorehabilitation”, 2002, tom 4, № 2, s. 310.	1	L.M.Əhmədova, M.İ.İsmayılov, L.X.Quliyeva
75	Nizkoaffinnie i vısokoaffinnie antitela v krovi i v slöne u bolğnıx s ximiçeskimi ojoqami slizistoy oboloçki polosti rta uksusnoy kislotoy.	məqalə	Akademik M.C.Cavadzadənin 75 illik yubileyinə həsr olunmuş respublika elmi praktik konfransının materialları. Bakı, 2002, səh. 62-65.	4	L.M.Əhmədova
76	Ağız boşluğunun selikli qişasının eroziv-xoralı xəstəliklərinin müalicəsində elektroaktivləşdirilmiş su məhlullarının tətbiqi.	məqalə	«Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri», Bakı, 2002, II cild, səh. 158-160.	3	L.X.Quliyeva, F.H.Əhmədov
77	Ağız boşluğunun selikli qişasının allergik vəziyyətlərinin klinik xüsusiyyətləri.	məqalə	«Sağlamlıq», 2002, №10, səh.49-50	2	L.X.Quliyeva
78	Zabolevaniə slizistoy oboloçki polosti rta pri ostrıx otravleniəx.	<i>monoqrafiya</i>	Bakı, İPP «İSMAIL», 2003. – 112 str.	112	-
79	Ağız boşluğunun gigiyenası stomatoloji xəstəliklərin profilaktikasının əsasıdır.	<i>metodik vəsait</i>	Metodik vəsait. Bakı, 2003. – 17 səh.	17	M.İ.İsmayılov, L.X.Quliyeva
80	Opıt kliniçeskoqo primeneniə individualğno podbrannıx diet v kompleksnom leçenii allerqiçeskix zabolevaniy slizistoy oboloçki polosti	tezis	«Materialı V scezda immunoloqov i allerqoloqov SNQ». Sankt-Peterburq, Rossiə, 2003. J. «Allerqoloqiə i immunoloqiə», 2003, tom 4, № 2, s.194-195.	2	M.İ.İsmayılov, L.X.Quliyeva, L.M.Əhmədova, R.M.Qarayev,

	rta.				M.A.Məmmədova
81	Slizistaə oboloçka polosti rta pri ostrıx intoksikaüiəx.	məqalə	«Sağlamlıq», 2003, №4, səh.5-11.	7	-
82	Priznaki xroničeskoqo vospalenia u bolğnıx əzvenım stomatitom s sopusıııvüöhimi zabolevaniəmi jeludoçno-kışeçnoqo trakta.	tezis	Materialı Rossiyskoqo nauçnoqo «Stomatoloqiçeskoqo foruma 2003», Moskva, 2003, s.4-5.	2	L.M.Əhmədova, L.X.Quliyeva, M.İ.İsmayılov, F.H.Əhmədov
83	Xroniki residivləşən aftoz stomatitlərin klinik diaqnostikası və müalicə prinsipləri.	məqalə	«Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri», 2004, I cild, səh. 264-267.	4	L.X.Quliyeva
84	Xroniki residivləşən aftoz stomatitlərin klinik diaqnostikası və müalicə prinsipləri.	məqalə	«Ə.Əliyev adına AzDHTİ-nun elmi əsərlər məcmuəsi», 2004, səh.141-144.	4	L.X.Quliyeva, M.İ. İsmayılov
85	Allergik stomatitlərin klinik əlamətləri.	məqalə	«Ə.Əliyev adına AzDHTİ-nun elmi əsərlər məcmuəsi», 2004, səh.158-162.	5	L.X.Quliyeva, T.M.Əliyev
86	Ağız boşluğu selikli qişası xəstəlikləri praktikasında allergiya problemi.	məqalə	«Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri», 2004, II cild, səh. 261-265.	5	L.X.Quliyeva, T.M.Əliyev
87	Vozrastnoy aspekt zabolevaniy slizistoy oboloçki polosti rta pri ostrıx otravleniəx.	məqalə	«Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri», 2004, II cild, səh. 276-281.	6	-
88	Zabolevaniə slizistoy oboloçki polosti rta, v qeneze kotorıx lejit intoksikaüiə.	məqalə	«Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri», 2004, II cild, səh. 282-288.	7	-
89	Oüenka sensibilizaüii orqanizma k antiqenam tonkoqo i tolstoqo kışeçnika u bolğnıx əzvenım stomatitom s sopusıııvüöhimi zabolevaniəmi jeludoçno-kışeçnoqo trakta.	məqalə	Jurnal «Magstro stomatoloqii» (Moskva), 2004, № 1-2, s.92-93.	2	L.X.Quliyeva, L.M.Əhmədova
90	Soderjanie fibronektina v plazme krovi u bolğnıx əzvenımi stomatitami.	məqalə	J.«Magstro stomatoloqii», 2004, № 1-2, s.95-96	2	L.X.Quliyeva, L.M.Əhmədova, Z.M.Quliyeva
91	Sostoənie sensibilizaüii orqanizma u bolğnıx əzvenım stomatitom.	tezis	Materialı II naüionalğnoqo kongressa Azerbaydjana po allerqoloqii, immunoloqii i immunoreabilitaüii. Baku, 2004, s.63-66.	4	L.X.Quliyeva, L.M.Əhmədova

92	Ağız boşluğu selikli qişası xəstəliklərinin müasir problemləri.	məqalə	Ə.Əliyev adına AzDHTİ 70 illiyinə həsr olunmuş səyyar konfr.mater. Şamaxı, 2005, səh146-149.	4	O.S.Seyidbəyov
93	İmmunoloqiçeskie predposilki k vozniknoveniö reüidivov u bolğnix əzvennim stomatitom s sopotstvuöhimi zabolevaniəmi jeludoçno-kişəçnoqo trakta.	tezis	Tezisi III Vsemirnoqo kongressa po kliniçeskoqo patoloqii i reabilitaüii v mediüine. Pattayə, Tailand, 2005. «Allerqoloqiə i immunoloqiə», 2005, t.6, №2, s.295	1	M.İ.İsmayılov, L.M.Əhmədova, L.X.Quliyeva, R.M.Qarayev
94	Urovenğ fibronektina u bolğnix allerqiçeskimi stomatitami razliçnoy stepeni təjesti.	tezis	Tezisi X Mejdunarodnoqo kongressa po reabilitaüii v mediüine i immunoreabilitaüii i III Evropeyskoqo kongressa po astme. Afina, Qreüiə, 2005. «Allerqoloqiə i immunoloqiə», 2005, t.6, №3, s.414.	1	M.İ.İsmayılov, L.X.Quliyeva, L.M.Əhmədova
95	Ağız boşluğu selikli qişasının allergik xəstəliklərinin klinik xarakteristikası.	məqalə	«Azəryeyintisənəy» elmi-tədqiqat institutunun XƏBƏRLƏRİ. (jurnal), 2005, №1, səh.41-43.	3	O.S.Seyidbəyov, L.X.Quliyeva
96	Osobennosti immuniteta slizistoy oboloçki polosti rta.	məqalə	Ə.Əliyev adına AzDHTİ 70 illiyinə həsr olunmuş səyyar konfr.mater.toplusu. Gənjə, 2005, səh. 331-335.	5	O.S.Seyidbəyov, L.X.Quliyeva
97	Konüepiüə nemedlennoy (immediatnoy) implantaüii i kliniçeskoe primeneniə.	<i>dərs vəsaiti</i>	Baku, 2006. –137 s. (v soavt. s O.S.Seidbekovım, V.A.Malançuk i G.A.Mamedovım).	137	O.S.Seyidbəyov, V.A.Malançuk, E.A.Məmmədov
98	Qiperçuvstvitelğnostğ zamedlennoqo tipa v stomatoloqii: aktualğnostğ problemi.	məqalə	«ADHTİ-nun Ə.Əliyevin 110 illiyinə həsr olunmuş elmi əsərlərinin məcmuəsi», 2006, s.98-103.	5	L.X.Quliyeva, R.M.Qarayev
99	Ağız boşluğu selikli qişasının bəzi nadir xəstəliklərinin klinik diaqnostikası.	məqalə	Azərbaycan tibb jurnalı, 2007, №1, səh. 135-137.	3	-
100	Ağız boşluğu selikli qişasının zədələnmələri ilə müşayət edilən kəskin zəhərlənmələr zamanı qara ciyərin funksional vəziyyətinin müqayisəli xarakteristikası.	məqalə	«Sağlamlıq», 2007, №2, səh.164-167.	4	-
101	Sovremenniy podxod k voprosu ob allerqiçeskix zabolevaniəx slizistoy oboloçki polosti rta.	məqalə	Akademik M.C.Cavadzadənin 80 illik yubileyinə həsr olunmuş elmi əsərlərin məcmusu. Bakı, 2007, səh.187-193.	7	L.X.Quliyeva
102	Allergik stomatitlər: etiologiyası,	məqalə	«Sağlıq olsun» jurnalı, 2007-qış, səh.20-23.	4	-

	patogenezi, klinikası, müalicəsi.				
103	Ağız boşluğu selikli qişasının toksiki, allergik və keratoz xəstəliklərinin etio-patogenetik aspektləri, diaqnostikası və müalicə prinsipləri.	məqalə	«Sağlamlıq», 2008, №9, səh.66-74.	9	-
104	Ağız boşluğu selikli qişasının allergik xəstəliklərinin kliniko-immunoloji xüsusiyyətləri və müalicə prinsipləri.	<i>monoqrafiya</i>	Bakı, 2008, «İsmayıl» NPM, -111 səh.	111	O.S.Seyidbəyov, L.X.Quliyeva
105	Problem of the allergy in modern stomatology. International exhibition HEALTH.	tezis	London, 2008, p.19-20.		R.M.Karayev, L.X.Kuliyeva, L.M.Akhmedova, L.B.Korenyako
106	Gnzimoloqiçeskie metodı identifikasii kletocnix populöiy po aktivnosti speüifiçeskix markernix fermentov pri razliçnix vidax ostrix otravleniy.	məqalə	«Gksperimentalğnaə i kliniçeskaə mediüina», 2009, №3 (47), s.25-28. (Tbilisi).	4	-
107	Ağız boşluğu selikli qişasının qırmızı yastı dəmrovunun etiopatogenezi, klinikası, diaqnostikası və müasir müalicə prinsipləri.	<i>Metodik tövsiyyə</i>	Metodik tövsiyyələr. Bakı, 2009. -87 səh.	87	-
108	Daxili orqan patologiyalarının ekspress-diaqnostikası.	<i>Tədris vəsaiti</i>	Tədris-metodik vəsait Bakı, 2009. -18 səh.	18	O.S.Seyidbəyov, İ.B.Abbasova, R.F.Təhməzov, R.R.Təhməzov
109	Dinamika izmeneniy sistemnoqo i lokalğnoqo immuniteta u bolğnix s ostrimi otravleniəmi.	məqalə	Jurnal «İnstitut Stomatoloqii» (Rossiə), 2009, №1 (42), s.66-67.	2	-
110	Gkzoqennie porajeniə tkaney polosti rta i öenka qumoralğnix faktorov immuniteta u bolğnix ximiçeskimi ojoqami.	məqalə	«Gksperimentalğnaə i kliniçeskaə mediüina», (Tbilisi), 2009, №7, s.24-26.	3	L.M.Axmedova, Q.K.Qadjieva
111	Aspektı gtiopatoqeneza i prinüipı leçeniə çasto vstreçaöhixsə	məqalə	«Azərbaycan Tibb Jurnalı», 2009, №3, səh. 31-34.	4	R.M.Qarayev, L.X.Quliyeva

	zabolevaniy slizistoy oboloçki polosti rta.				
112	Apoptoz kak morfoloqiçeskiy kriteriy oüenki stepeni porajeniä slizistoy oboloçki polosti rta i leykoüitov periferiçeskoy krovi u bolğnıx äzvenım stomatitom.	məqalə	«Kliniçeskaə stomatoloqiə», 2009, №3, s.30-31 (Rossiä).	2	-
113	Ağız boşluğu selikli qişası nın kimyövi yanıqlarının kliniko-morfoloji xüsusiyyətləri.	məqalə	«Stomatologiya», Bakı, 2009, №1 (1), səh.34-40	7	O.S.Seyidbəyov
114	Reaküii sensibilizaüii orqanizma u bolğnıx äzvenım stomatitom.	məqalə	«Problemi stomatoloqii» (Almatı, Kazaxstan), 2009, №3-4 (45-46), s.90.	1	-
115	Nizkoafinnie i vısokoafinnie antitela v krovi i v slöne u bolğnıx s ximiçeskimi ojoqami slizistoy oboloçki polosti rta uksusnoy kislotoy.	məqalə	«Kliniçeskaə stomatoloqiə», 2009, №4, s.76-77 (Rossiä).	2	-
116	Ağız boşluğu selikli qişa xəstəlikləri klinikasında art-diaqnostikanın tətbiqi.	məqalə	«Azərbaycan Tibb Jurnalı», 2009, №4, səh. 136-139.	4	R.F.Təməzov, R.R.Təhməzov
117	Ağız boşluğu selikli qişasının və konyunktivanın tütünə qarşı allergik reaksiyasının klinik-immunoloji xüsusiyyətləri və müalicə prinsipləri.	tezis	Professor İ.M.Məmmədovun 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. Bakı, «UniPrint», 2009, s.117-118.	2	F.M.Musabəyova, Q.Q.Zülfüeyev, U.Z.Quliyeva, Ş.M.Eyyubova, K.H.Rəhimova
118	Müasir diş-çənə protezlənməsində istifadə edilən materiallar və onların ağız boşluğu toxumalarına təsiri.	metodik tövsiyyə	Bakı, «MBM», 2010. -193 səh.	193	O.S.Seyidbəyov, M.İ.İsmayılov
119	Lokalğny immunitet i reaküii sensibilizaüii orqanizma u bolğnıx kataralğnım vospaleniem slizistoy oboloçki polosti rta.	məqalə	«Kliniçeskaə stomatoloqiə» (Moskva, Rossiä), 2010, №1 (53), s.84-85.	2	L.M.Axmedova, L.X.Kulieva, A.M.Mamedova
120	Ağız boşluğu selikli qişasında	məqalə	«Sağlamlıq», 2010, № 2, səh.122-126.	5	A.M.Məmmədova

	leykoplakiyanın kliniko-morfoloji xüsusiyyətləri və müalicə prinsipləri.				
121	Dişlərin yonulmasının ümumi qaydaları.	<i>metodik tövsiyyə</i>	Metodik tövsiyyələr. Bakı, 2010. -15 səh.	15	O.S.Seyidbəyov, M.İ.İsmayılov, C.Ə.Babayev, R.A.Kərimov
122	Stomatoloji bərpada CAD/CAM texnologiyası.	<i>metodik tövsiyyə</i>	Metodik tövsiyyələr. Bakı, 2010. -19 səh.	19	O.S.Seyidbəyov, M.İ.İsmayılov, R.A.Kərimov
123	Dinamika izmeneniy aktivnosti fermentov v sıvorotke krovi i slöne pri razliçnıx vidax ostrıx otravleniy s porajeniem slizistoy oboloçki polosti rta.	məqalə	«Sovremennəə stomatoloqiə», Kiev, 2010, №4, s. 40-42.	3	-
124	Sekretornie faktorı immuniteta pri gkzoqennıx porajeniəx tkaney polosti rta u bolğnıx s ximiçeskimi ojoqami slizistoy oboloçki polosti rta.	məqalə	«İnstitut Stomatoloqii» (Rossiə), 2010, №2, s.44-45.	2	-
125	Ağız boşluğu selikli qişası xəstəlikləri klinikasında diaqnostika və müalicə problemi.	məqalə	Azərbaycan Tibb Jurnalı, 2010, №3, səh.38-42.	5	R.M.Qarayev, L.X.Quliyeva, P.C.Əliyeva, A.M.Məmmədova
126	Antiqlöbulinovy faktor ili gritrofaqoüitoz u bolğnıx s medikamentoznımi otravleniəmi.	tezis	ATU 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, Bakı, 2010, səh.435.	1	R.V.Sadıqov, L.M.Əhmədova, Z.M.Quliyeva
127	Parodontitlərin konyuktivaya təsirinin öyrənilməsi.	tezis	ATU 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları, Bakı, 2010, səh. 349-350.	2	F.M.Musabəyova, K.H.Rəhimova, İ.A.Bayramov
128	Sıvorotoçniə i sekretornie urovni immunoqlöbulinov u bolğnıx s zaboləvaniəmi slizistoy oboloçki polosti rta pri ostrıx otravleniəx.	tezis	«Kliniçeskaə laboratornaə diaqnostika» (Moskva), 2010, №9, s.63.	1	L.M.Əhmədova, R.M.Qarayev, L.X.Quliyeva

129	Aktivnostg sivorotoçnoy i sekretornoy laktatdeqidroqenazı pri ostrıx otravlenıx s porajeniem slizistoy oboloçki polosti rta.	məqalə	«Kliničeskaə stomatoloqiə», 2011, №1 (53), s.72-74 (Moskva, Rossiə).	3	L.M.Əhmədova, Z.M.Quliyeva, A.M.Məmmədova
130	Ağız boşluğu selikli qişasının toksiki, allergik vı keratoz xəstəliklərinin etiopatogeneik xüsusiyyətləri, diaqnostikası və müasir müalicə prinsipləri	<i>Əlyazma</i>	Tibb üzrə elmlər doktoru dissertasiyasının avtoreferatı	44	-
131	Ağız boşluğu selikli qişasında qırmızı yastı dәмrovun etiopatogenetik və klinik-morfoloji xüsusiyyətləri.	məqalə	Ə.Əliyevin 115 illiyinə həsr olunmuş elmi konfransın məcmuəsi. Bakı, 2012, səh. 429-435	7	R.M.Qarayev, L.X.Quliyeva, A.M.Məmmədova, P.C.Əliyeva
132	Ağız boşluğu selikli qişası xəstəliklərinin diaqnostika və differensial diaqnostikası	<i>Dərs vəsaiti</i>	Bakı, 2012. – 92 səh.	92	O.S.Seyidbəyov, R.M.Qarayev, H.Ə.Əsədov, A.İ.İsmayılov, P.C.Əliyeva, A.M.Məmmədova
133	Proqnostiçeskoe znaçenie diaqnostiki allerqiçeskix zabolevaniy slizistoy oboloçki polosti rta	məqalə	Akademik M.C.Cavadzadənin 85 illik yubileyinə həsr olunmuş elmi əsərlərin məcmusu, Bakı, 2012, səh.166-173.	8	L.X.Quliyeva, P.C.Əhədova, A.M.Məmmədova
134	Xarakteristika allerqiçeskix proəvleniy slizistoy oboloçki polosti rta	məqalə	Akademik M.C.Cavadzadənin 85 illik yubileyinə həsr olunmuş elmi əsərlərin məcmusu, Bakı, 2012, səh.159-165.	7	L.X.Quliyeva, R.M.Qarayev, A.M.Məmmədova
135	Primenenie stimulirovannıx autolimfoüitov slöni i maqnitolazernoy terapii v kompleksnom leçenii bolgnıx kataralgnım qinqivitom	məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2013, səh.211-216.	6	R.S.Mamedova, L.M.Axmedova, R.V.Sadiqov, A.M.Mamedova, A.İ.İsmailov
136	İridodiaqnostika i ee gffektivnostg pri diaqnostike zabolevaniy jeludoçno-kişeçnoqo trakta	məqalə	Z.T.Quliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2013, səh.247-249.	3	R.F.Taxmazov, U.Z.Kulieva, R.R.Taxmazov,

					A.İ.İsmailov
137	Müasir stomatoloji protez materialları.	<i>Dərslik</i>	Dərslik. Bakı, 2013, -167 s.	167	O.S.Seyidbəyov, M.İ.İsmayılov
138	Kəskin zəhərlənmələr zamanı ağız boşluğu selikli qişası xəstəliklərinin klinik-morfoloji, immunobiokimyəvi xüsusiyyətləri və müalicə prinsipləri.	<i>Monoqrafiya</i>	Monoqrafiya. Bakı, 2013, -103 səh.	103	O.S.Seyidbəyov, E.E.Qorin
139	Herpetik infeksiyanın stomatoloji aspektləri	məqalə	Professor B.M.Aşurovun 70 illik yubileyinə həsr edilmiş elmi konfransın materialları, Bakı 2013, səh. 232-235.	4	A.M.Məmmədova, E.Fərziyev, A.İ.İsmayılov
140	Stimulirovannıe autolimfoüiti slöni i gkspressiə CD95-markerov u bolğnıx əzvennım stomatitom qerpetičeskoy gtioloqii.	məqalə	Jurnal «Dental Öq» (Rossiə), 2013, №8, str.56-57	2	R.S.Mamedova,L. M.Axmedova, A.M.Mamedova i A.İ.İsmailov
141	Üitomorfoloqiçeskie issledovaniə v dinamike leçeniə bolğnıx s grozivno-əzvennımi porajeniəmi slizistoy oboloçki polosti rta.	məqalə	Nauçno-praktičeskiy jurnal «İnstitut stomatoloqii» (Sankt-Peterburq, Rossiə), 2013, №4, str.72-75.		L.M.Axmedova, A.M.Mamedova, A.İ.İsmailov, R.S.Mamedova
142	Herpetik stomatiti olan xəstələrin ağız boşluğunda iltihabi dəyişikliklərin xarakteri.	məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi. Bakı, 2014, səh.327-330.	4	A.İ.İsmayılov,A.M. Məmmədova, L.M.Əhmədova, G.Hacıyeva
143	Xroniki residivləşən aftoz stomatitin kompleks müalicəsi təcrübəsi.	məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi. Bakı, 2014, səh.190-197.	8	R.M.Qarayev, L.X.Quliyeva, E.Z.Fərziyev, V.F.Musayeva, A.İ.İsmayılov, A.M.Məmmədova
144	Yüksək texnologiyalı stomatoloji yardım üçün pasiyentlərin hazırlanmasının keyfiyyət səciyyələri.	məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi. Bakı, 2014, səh.111-114.	4	G.B.Əliyeva
145	Akupunkturanın inkişaf tarixi və tibbi	məqalə	Azərbaycan Tibb Jurnalı, 2014, №1, səh.158-162	5	R.F.Təhməzov,

	aspektləri.				P.B.Rüstəmov, İ.B.Abbasova, R.R.Təhməzov
146	Spektrogramma vəhestv nizkoy i sredney molekulyarnoy massı u bolğnix əzvenım stomatitom s helicobacter pylori-infeküey v dinamike kompleksnoqo leçeniə prirodım sorbentom.	məqalə	Nauçno-praktičeskiy jurnal «İnstitut stomatologii» (Sankt-Peterburq, Rossiə), 2014, №3, str.52-54	3	L.M.Axmedova, Q.K.Qadjieva, A.İ.İsmailov, A.M.Mamedova
147	Vzaimosvəzğ urovney provospalitelğnix üitokinov s monoüitarnoy vospalitelğnoy reaküey u bolğnix əzvenım stomatitom na fone zabolevaniy jeludoçno-kışeçnoqo trakta.	tezis	«Mnoqoprofilğnaə bolğniüa: integratiə speüialğnotey». Materialı XVIII Vserossiyskoy nauçno-praktičeskoy konferenüii. q.Leninsk-Kuzneükiy, 2014. S.179	1	L.M.Axmedova, A.İ.İsmailov, A.M.Mamedova, S.A.Djalilova, M.İ.İsmailov
148	Terapevtik stomatologiya	<i>dərslük</i>	Bakı, 2014. -467 səh.	467	O.S.Seyidbəyov, R.M.Qarayev, M.B.Haqverdiyev, M.İ.İsmayılov, R.N.Soltanov, H.Ə.Əsədov, A.İ.İsmayılov, R.Q.Abişov, L.X.Quliyeva, A.M.Məmmədova
149	Xroniki residivləşən aftoz stomatitin kompleks müalicəsində imudon preparatının effektivliyinin öyrənilməsi	məqalə	Azərbaycan Tibb Jurnalı, 2014, №2, səh.40-44	5	A.İ.İsmayılov, A.M.Məmmədova, F.H.Əhmədov, M.İ.İsmayılov
150	Xroniki gastritlər zamanı ağız boşluğu selikli qişasında baş verən patoloji proseslərin klinik xarakteristikası	məqalə	“Sağlamlıq”, 2014, №3, səh.98-102	5	A.İ.İsmayılov, A.M.Məmmədova, F.H.Əhmədov
151	Coderjanie vospalitelğnix belkov i	məqalə	Sovremennie tendenüii v obrazovanii i nauke: sbornik	3	A.M.Mamedova,

	autoimmunnyy otvet u bolgnix qerpetičeskim stomatitom v zavisimosti ot davnosti zabolevaniə		nauçnıx trudov po materialam Mejdunarodnoy nauçno-praktičeskoy konferenüii 28 noəbrə 2014 q.: v 14 çastəx. Çastğ 13. Tambov: OOO «Konsaltinqovəə kompaniə Ökom», 2014. s.113-115		L.M.Axmedova, A.İ.İsmaïlov
152	Ağız boşluğu selikli qişasının qırmızı yastı dəmrövünün diaqnostika və müalicəsi.	məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfransın məcmuəsi. Bakı, 2015, səh.229-242	14	R.M.Qarayev, L.X.Quliyeva, A.M.Məmmədova, A.İ.İsmayılov
153	Vliənie sorbüionnoy terapii na produktı gndotoksikoza u bolgnix əzvenım stomatitom	məqalə	1 st International scientific conference “European Applied Sciences challenges and solutions”. March 10 th 2015, p.27-30	4	L.M.Axmedova, Q.K.Qadjieva, A.İ.İsmaïlov, A.M.Mamedova
154	Stomatologiyada istifadə olunan dərman vasitələri və plomb materialları	<i>Dərs vəsaiti</i>	Bakı, 2015. -202 cəh.	202	O.S.Seyidbəyov, M.B.Haqqverdiyev, A.İ.İsmayılov, A.M.Məmmədova
155	Xroniki kolit fonunda baş verən xorali stomatitlərin klinik diaqnostikası və kompleks müalicə təcrübəsi	məqalə	“Sağlamlıq”, 2015, №3, səh.139-143	5	A.İ.İsmayılov, A.M.Məmmədova
156	Qırmızı yastı dəmrövün klinik-morfoloji diaqnostikası və fəsadlaşmış formalarının kompleks müalicə təcrübəsi.	məqalə	Azərbaycan Tibb Jurnalı, 2015, №3, səh.131-137.	7	L.X.Quliyeva, A.M.Məmmədova, A.V.Şirəliyev
157	Ağız boşluğu selikli qişası patologiyalarının klinik-laborator aspektləri.	məqalə	Azərbaycan Tibb Jurnalı, 2015, №4, səh.13-17.	5	L.X.Quliyeva, A.V.Şirəliyev, A.M.Məmmədova
158	Həqiqi qovuqca: etiopatogenezi, diaqnostikası və müalicəsi (icmal)	məqalə	“Sağlamlıq”, 2016, №2, səh.12-17.	6	F.Ə.Ələsgərova, A.M.Məmmədova, L.X.Quliyeva
159	Müxtəlif genezli xorali stomatitlərin yerli müalicəsinin əsas prinsipləri	məqalə	“Sağlamlıq”, 2016, №4, səh.123-129.	5	F.Ə.Ələsgərova, L.X.Quliyeva, A.M.Məmmədova,A.

					R.Qasımova.
160	Osobnosti soçetaniə krasnoqo ploskoqo lişəə slizistoy oboloçki polosti rta zabolevaniəmi parodonta	tezis	2-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresinin materialları	2	F.Ə.Ələsgərova
161	Qırmızı yastı dəmrovun etiologiya və patogenezi (icmal)	məqalə	Sağlamlıq”, 2016, №,6 səh.18-22.	5	F.Ə.Ələsgərova, A.M.Məmmədova, L.X.Quliyeva
162	Klinik toksikologiyanın stomatoloji aspektləri (icmal)	Məqalə	Ə.Əliyevin 120 illiyinə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2017, səh.260-268.	9	A.V.Şirəliyev, A.S.Maqsudov
163	Ağız boşluğu qırmızı yastı dəmrovunun müalicə təcrübəsi	Məqalə	Ə.Əliyevin 120 illiyinə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2017, səh.269-275.	7	F.Ə.Ələsgərova, L.X.Quliyeva, A.R.Qasımova
164	Somatik patologiyalar fonunda ağız boşluğu selikli qişasında baş verən xəstəliklər	<i>dərs vəsaiti</i>	Dərs vəsaiti. Bakı, 2017. -77 s.	77	O.S.Seyidbəyov, C.Ə.Babayev, L.X.Quliyeva, A.İ.İsmayılov, A.M.Məmmədova
165	Stomatoloqun diaqnostik məlumat kitabı	<i>Dərslik</i>	Dərslik. Bakı, 2017. -362 səh.	362	O.S.Seyidbəyov, R.İ.Nəsirova, H.Ə.Əsədov
166	Terapevtik stomatoloji praktikada qovuqlu dermatozlar problemi	Məqalə	“Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri”, 2017, №3, səh.96-100.	5	F.Ə.Ələsgərova, A.M.Məmmədova, L.X.Quliyeva, A.R.Qasımova, A.V.Şirəliyev
167	Rezultatı nauçno-kliničeskix issledovaniy v oblasti zabolevaniy slizistoy oboloçki polosti rta	Məqalə	«Biomedüina», 2017, №3, s.71-74.	4	L.X.Quliyeva, F.Ə.Ələsgərova, A.V.Şirəliyev, A.R.Qasımova, A.M.Məmmədova
168	Xroniki residivləşən aftoz stomatitin yerli müalicə təcrübəsi	Məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2018, səh.70-79.	10	P.C.Əhədova, A.R.Qasımova, A.M.Məmmədova

169	Medikamentoz zəhərlənmələr zamanı xəstələrin ağız suyunda endotoksikoz göstəricilərinin dinamikası	Məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2018, səh.80-86.	7	A.V.Şirəliyev, L.M.Əhmədova, A.R.Qasımova, A.İ.İsmayılov, L.X.Quliyeva
170	Ağız selikli qişasında qırmızı yastı dənrovun sitoloji xarakteristikası	Məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2018, səh.250-254.	5	F.Ə.Ələsgərova, L.X.Quliyeva, A.R.Qasımova
171	Ağız boşluğu selikli qişasında leykoplakiyanın klinik-morfoloji xüsusiyyətləri və müalicə prinsipləri	Məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2018, səh.264-272.	9	A.R.Qasımova, A.V.Şirəliyev, A.İ.İsmayılov, L.X.Quliyeva, A.M.Məmmədova
172	Xroniki kolitlərlə assosiasiya olunmuş kataral-aftoz-herpetik stomatitlər zamanı endotoksikozun müalicə dinamikasında vəziyyəti	Məqalə	Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktik konfransın məcmuəsi. Bakı, 2018, səh.273-279.	7	A.İ.İsmayılov, L.M.Əhmədova, A.V.Şirəliyev, L.X.Quliyeva, A.M.Məmmədova
173	The role of diagnostics in the prophylaxis of pre-cancer transformation cases.	tezis	“Azərbaycan ağız və üz-çənə cərrahlarının I Beynəlxalq konqresinin materialları”. Bakı, 2019, səh.129-130.	2	F.Ə.Ələsgərova, L.X.Quliyeva, A.M.Məmmədova, A.R.Qasımova.
174	Sredstvo dlə qiqieni polosti rta.	Səm.təklif	M., ÜNİİS., 25.04.1985, N10		İ.M.Rabinoviç
175	Uprohennyi sposob obsledovaniə stomatoloqiçeskix bolğnix.	Səm.təklif	M., Ü.NİİS, 27.XI.1984, N23		Q.V.Bançenko, İ.M.Rabinoviç, V.Q.Qaraqaş
176	Ağız boşluğunun selikli qişasının kimyəvi yanıqlarının müalicə üsulu	Patent	Patent Ş 990105. (Ərizə № 96/000858, 05.07.1999 il tarixdə Dövlət reyestrində qeyd olunub)		-
177	Allergik genezli stomatitlərin diaqnostika üsulu.	Səm.təklif	Səmərələşdirici təklif № 31. (31 oktyabr 2006).		O.S.Seyidbəyov, L.X.Quliyeva, L.M.Əhmədov
178	Allergik stomatitlərin müalicə üsulu	Səm.təklif	Səmərələşdirici təklif №32. (31 oktyabr 2006).		L.X.Quliyeva
179	Sposob leçeniə vospalitelğnix	Patent	Polojitelğnoe reşenie o vıdaçe evraziyskoqo patenta		M.M.Aliev,

	zabolevaniy slizistoy oboloçki polosti rta na fone soputstvuöhey xroniçeskoy patoloqii.		№201600626 (ot 06.02.2019).		Dj.A.Babaev, S.Z.Aliev, L.X.Kulieva, L.M.Axmedova
--	---	--	-----------------------------	--	--

Tibb üzrə elmlər doktoru, professor

M.M.Əliyev